

## AŞIQ YARADICILIĞI

Aşiq yaradıcılığı xalq ədəbiyyatının mühüm bir sahəsi olub tarixən şifahi şəkildə yaranıb yayılmışdır. Şifahi xalq ədəbiyyatı ilə oxşar cəhətlərilə yanaşı, fərqli xüsusiyyətlər də vardır.

1. Aşiq poeziyası şifahi şəkildə yaranır, canlı xalq danışq dilinə əsaslanır.
2. Xalq şeri şəkilləri üzərində yaranıb inkişaf edir.
3. Aşiq folklor yaradıcılığında fərd funksiyasını yerinə yetirir. Burada aşığın iştirakı yalnız qeyri-anonimliyi ilə fərqlənmir. Elə bu xüsusiyyət xalq yaradıcılığı ilə aşiq poeziyasını bir-birindən ayıran başlıca fərqi üzə çıxarıır.
  - Xalq yaradıcılığı anonim, aşiq yaradıcılığı isə müəlliflidir. Aşiq şerində müəllifin adı hər bir poetik parçanın sonuncu bəndinə möhürlənir, həmin bənd «möhürbənd» hesab edilir. Aşiq yaradıcılığının zamanı və məkanı məlum olur.
  - Aşiq poeziyasının bir sıra şeir şəkilləri bize yazılı şəkildə gəlib çatmışdır.
  - Aşığın söz deməsi, nağıl, dastan söyləməsi, müxtəlif tipli rəqsərələri və s. bütünlükə folklor ənənələrinə söykənir.

İfaçılıq və yaradıcılıq imkanlarına görə aşıqlar 2 qrupa ayrılır.

1. **Yaradıcı aşıqlar.** Onlar geniş yaradıcılıq və ifaçılıq imkanlarına malik, aşiq sənətinin sirlərinə dərindən bələd olan, bədahətən söz deyən, saz havalarını məharətlə ifa edən, dastanları dərindən mənimşəyen, şagird yetişdirən sənətkarlardır. Onlardan insanların qəlbindən keçənləri duymaq məharəti olanlara xalq arasında «Haqq aşığı» da deyirlər. Dirili qurbanı, Aşiq Abbas tufarqanlı, Sri Aşiq, Xəstə Qasım, Aşiq Hüseyn Bozalqanlı, Aşiq Şəmşir, Aşiq Şakir, Mikayıł Azaflı, Aşiq Pənah yaradıcı aşıqlar olmuşlar.
2. **İfaçı aşıqlar.** Aşiq sənətinin yaşadılmasında, xalq içərisində kütłəvi şəkildə yayılmasında, ustاد sənətkarların qoşub-düzdüklərinin qorunub saxlanmasında bu aşıqların əvəzsiz xidmətləri vardır. Bu tip aşıqlar özləri saz havası, nağıl, dastan, şer şəkilləri yaratırlar. Onlar yalnız özlərindən əvvəlki ustadların və müasirlərinin yaratdıqlarını qoruyub saxlayır, məclislərdə ifa edirlər. İfaçı aşıqlar içərisində də qudrətli sənətkarlar az olmamışdır. Onlar xalqın zəngin milli mədəniyyətinə tarixən böyük qayğı ilə yanaşmış, folklor mətnlərini heç bir dəyişikliyə uğratmadan olduğu kimi ifa etmişlər. Aşiq Kamandar, Aşiq Hüseyn Saraklı, Aşiq ədalət ifaçı aşıqlardır.

Aşiq yaradıcılığı həmişə diqqət mərkəzində durmuş, dövrün və zamanın ən ümdə problemlərini əks etdirmişdir. Erkən orta əsrlərdən başlayaraq Azərbaycanda aşiq yaradıcılığı meydana gəldi, geniş ərazidə yayıldı, hər bir regionda özünəməxsus yerli etnik xüsusiyyətlər kəsb etdi və nəticədə müxtəlif aşiq məktəbləri yarandı. Aşiq məktəblərinin hər birinin özünəməxsus cəhətləri olmuş, lakin onlar ümumilikdə bir-birini tamamlamışdır. Bu məktəblərin hər biri aşiq yaradıcılığını zənginləşdirmişdir.

**Şirvan məktəbi.** Şirvan qədim mədəniyyət mərkəzlərindən biridir. Bizim eranın VI əsrindən Şirvanşahlar dövləti min ildən artıq bir müddətdə fəaliyyət göstərmış, Azərbaycan xalqının mədəni-tarixi, sosial-iqtisadi yüksəlişində mühüm rol oynamışdır. XI-XII əsrlər Şirvanda anadilli şerin, xalq şeri üslubunun, aşiq sənətinin tərəqqi edib yüksəlişi dövrüdür. Şirvanşahlar sarayı aşiq ifaçılığının formallaşmasına fəal rol oynadı. XIII-XIV əsrlərdə Şirvan aşiq məktəbi özünün dastançılığını bərqərar etdi. «Şah İsmayıł», «Əsli-Kərəm», «Aşiq Qərib» və başqaları aşıqların ifasında daha çox yer tutmağa başladı.

Şirvan aşiq məktəbinin ənənəvi xüsusiyyətlərdən biri insani duyuların, həyat həqiqətlərinin real şəkildə tərənnüm etməsidir. Şirvan məktəbində aşıqların ifasında bir çox nağıllar, - «Tahir-Zöhrə», «Əsli-Kərəm», «Yusif-Züleyxa», «Mehr və Mah», «Şah İsmayıł» və başqaları dastanlaşma prosesi keçdi, tacir-zadəgan həyatı ilə bağlı süjetlər daxil oldu. XVIII əsrin ortalarından Şirvanda aşiq şerinin yeni yüksəlişi başlayır: Padar Surxay, Yetim Həsən, Şabranlı Haşim, Ustad Mirzə kimi sənətkarlar xalq şerini dirçəldirlər.

**Aşiq İsləm (1780-1840).** Aşiq İsləmin «Qiyamət», «Gözəldi», «Gəlir», «Yamandı» kimi gərəyli və qoşmaları vardır. Aşiq İsləm həm də təcnis ustası olmuş, bədahətən yaratdığı «Qızıyetər», «Qadan alım», «Yetmədi» kimi təcnisləri dilləri gəzmiş, Şirvan xanəndəli onun

şerlərinin bir çoxunu sonralar muğam üstündə oxumuşlar. Aşıq İslamin «Dünya» gərayılısı belə nümunələrdən idi:

Neçə şahı, şahzadəni,  
Al taxtından salan dünya.  
Neçə-neçə Rüstəm Zalı,  
Al qoynuna alan dünya.

**Məlikballı Qurban** (1790-1865). Klassik üslubda şerlər yazmış, xalq şeri şəkillərindən daha çox istifadə etmişdir. Məlikballı Qurbanın lirikası həzin və zərifdir. O, real həyatı, təbii gözəllikləri daha canlı vəsf eləyir, insan hiss, emosiya və duygularının tərənnümünə şerlərində üstünlük verirdi:

Sinəsi ağ ola, üzü meydanlı,  
Qübə tək məmələr zər giribənlə.  
Beli nazik ola, sağırsı canlı,  
Qəddü-qamət sərvü-sənubər olsun.

**Aşıq Musa** (1800-1853). Onun yaradıcılığında dövrün ictimai-siyasi hadisələrinə etiraz güclüdür. Onun «Dilbər», «Ana Kür», «Gülümleyla», «Apardı», «Qalmadı» kimi şerləri dillərdə əzbərdir.

**Molla Cümə** (1860-1920) Saleh oğlu Orucov Şəkidə dünyaya göz açmış, mükəmməl mədrəsə təhsili görmüşdür. Molla Cümə lirikasında Azərbaycanın təbii gözəllikləri, xalqımızın zəngin adət-ənənələri, yüksək mənəvi-əxlaqi dəyərləri öz əksini tapmışdır. Aşığın sənət dünyasında bütün Azərbaycan – onun təbiət gözəlliklərindən tutmuş əxlaqi dəyərlərinə qədər hər şey bir övlad məhəbbətələ vəsf olunur. Onun təbiət lirikası həzin, zərif və düşündürücüdür. Aşıq təbiətin gözəgörünməz gözəlliklərini görür, onun qüsursuz peyzajlarını yaradır, hər anı, məqamı, hadisəni mənalandırır, insanın ruhunu oxşayan, ona estetik zövq verən gözəlliklər silsilesini göz önünə çəkir: Molla Cümə təbiətlə danışmağa, təbii gözəllikləri şerə gətirib mənalandırmağa, öz lirik hiss və duygularını təbiətin gözəllikləri ilə qoşalaşdırmağa üstünlük verir, bənzətmələrlə təzadalar yaradır, misradaxili bölgülərə gözəllik verir, daxili bölgülər, qafiyələr, rədiflər silsiləsi yaradır.

Gedibən zimistan bahar yetişdi,  
Abi-leysan yağıb dağlar bəzənir.  
Bülbülün canına qəhər ilişdi,  
Açılıb qönçələr, bağlar bəzənir.

Molla Cümə yaradıcılığında sevgili əl çatmazdır, adı həyat həqiqətidir. Aşığın bütün yaradıcılığının kövhəridir. Sevgilisinin əsl adını dilinə gətirmir, onu dönə-dönə vəsf eləyir:

Qaşlarım çəkmə, kəklik tək səkmə,  
Bu belimi bükəmə, amandır, aman.  
Ceyran kimi ürkəmə, cigərim sökmə.  
Göz yaşımı tökmə, amandır, aman.

İsmi Pünhan Molla Cümə lirikasında mənəvi-əxlaqi dəyər, saflıq, dəyanət, vəfa, sədaqət mücəssəməsidir, ona qoşduğu onlarla şerdə aşiq sevgilisini ideallaşdırır, onu ölməz poetik obraza çevirir, gözələ məxsus əxlaqi dəyərləri onun obrazında cəmləşdirir:

İsmi Pünhan, neyçün məndən küsübən,  
Yaxşı-yaman ya bir olar, ya iki.  
Bu gün ölsəm hamı deyər hayıfdır,  
Canı yanın ya bir olar, ya iki.

**TƏBRİZ MƏKTƏBİ**. Azərbaycan xalqının erkən orta əsrlərdən yaradıb inkişaf etdirdiyi aşiq sənətinin yaradıcılıq qaynaqlarından biri də Təbriz bölgəsi olmuşdur. XIV əsrin sonu, XV əsrin əvvəllərindən başlayaraq burada aşiq ənənələri qüvvətlənməyə, aşiq şerinin yüksəliyi özünü göstərir. Təbriz aşiq məktəbinin XVI əsrə yaranması və inkişafı bütövlükdə Qurbanının adı ilə bağlıdır.

**Aşıq Qurbani** (1483-1557). Qurbani Şah İsmayıllı Xətainin müasiri olmuş, yaradıcılığının əsas dövrü onun hakimiyyəti illərinə düşmüşdür. Qurbani Şah İsmayıllı

ordusunda onun yaxın tərəfdaşı, ordu sazanda və gərənayçı dəstəsinin başçısı olmuş, ordunun bir sıra döyüşlərində bilavasitə öndə getmiş, Şah İsmayılin tarixi məğlubiyyətindən sonra saraydan uzaqlaşmışdır.

“Qurbanının təbiət lirikası insan gözəlliyi ilə vəhdətdədir. O, ana torpağın ətrini, rəngini serə gətirir, lirik duyğularının lövhəsini yaradır:

Ayrı düşdüm vətənimdən, elimdən  
Başı çənli, qarlı dağlar, qal indi!  
İçən olmaz dərdə dərman suyundan,  
Axar sular, tər bulaqlar, qal indi

Qurbani şeri aşiq şerinin yeni tipidir. Onun yaradıcılığında real həyat gözəlliklərinin bədii tərənnümü, təbiət gözəlliyi ilə insan gözəlliyi harmoniyası əks olunub. Məhz bu xüsusiyyət ən gözəl ifadəsini aşığın «Bənövşə»sində özünün yüksək poetik əksini tapmışdır. Qurbani təbiət gözəlliyi ilə insan gözəlliyi arasında bənzərlik axtarır, onların hər ikisini təbiətin töhfəsi kimi poetikləşdirir, gözəlliklər arasında bərpabərlik qoyub, insan gözəlliyyinin solmaz lövhəsini yaradır:

Başına döndüyüm, bağa gəl, bağa,  
O gözəl hüsnündən başa nur yağı.  
Dəstə-dəstə dərib taxar buxağa,  
Bənövşə qız iyələr, qız bənövşəni.

Aşığın bu tipli lirik fəlfəsi-didaktik şerləri içərisində «İstərəm», «Ləblərin», «Üzüldü», «Xoş gəldin», «Deyiləm», «O zalimdadı», «Qal olu», «Eylədim», «Salatın», «Bəhanədir bu», «Deyibdir», «Candan eylədin» və başqaları diqqəti xüsusişlə cəlb edir.

Onun yaradıcılığı ilə Təbriz aşiq ənənələrini məktəb səviyyəsinə yüksəltdi, aşiq şerini forma, məzmun baxımından və sənətkarlıq cəhətdən yeniləşdirdi.

**Aşıq Abdulla(1603-1635).** Abdulla aşığa atası Məhəmməd tərəfindən verilən addır. Butalanmasından çonra xalq arasında haqq aşığı kimi şöhrətlənən sənətkara Sarı Aşıq adı ona sarışın xarici görkəmi ilə əlaqədar verilmiş və Aşıq bu adla xalq arasında tanınmışdır.

Sarı Aşıq bayatı ustaları Əzizi və Əmanidən sonra bayatı üstündə söz qoşan, bu şer şəklinin modern formasını yaradan sənətkar olmuşdur. Sarı Aşığın yaradıcılığı üç mərhələyə böölünür: **Birinci** Aşıqa Yaxsının buta verilməsi, onun butasının arxasında gəlmə və onu tapması dövrü, **ikinci** Yaxsını tapması, **üçüncü** isə Yaxsının vəfatından sonrakı dövrdür.

Şəxsi həyatındaki uğursuz sevgidən doğan kədər Abdulla Qaradağlığını Sarı Aşıqa, söz qoşub saz çalan sənətkardan haqq aşığına, böyük bayatı ustasına çevirmişdir. Aşıq Abdulla müxtəlif xalq şeri şəkillərində söz qoşmuşdur. Onun bir sıra qoşma, gəraylı və təcnisləri də xalq arasında çox geniş yayılmışdır. Həmin nümunələrdə Yaxsı sevdası əsas motiv kimi özünü göstərir. Bu baxımdan aşığın «Yetişdi», «A Yaxsı», «Var», «Gözlərin», «Gəlmədin» və başqa şerlərini misal göstərmək olart.

Məni sənə aşiq etdi yaradan,  
Səyrəgibi haqq götürsün aradan,  
İstəyirsən xəbər tutgil Saradan,  
Yollarında mənəm, sail, a Yaxsı.

Sarı Aşıq hələ xalq şerinin nadilli ənənələrini davam etdirmişdir. Onun bayatlarının bir qismi avtobiografik səciyyə daşıyır. Həmin nümunələrdə aşığın həyatının müəyyən bi cəhəti xatırlanır: Sonrakı illərdə müasirləri aşığın xatirəsini əbədiləşdirərək onun bayatları əsasında «Yaxsı və Yaman» dastanını yaratmışlar.

**Aşıq Abbas Tufarqanlı(1585-1650).** Aşıq Abbas Tufarqanlı adı ilə tanınmışdır. Aşıq qoşmalarının birində özünü belə təqdim edir.

Mən sənə can dedim, sən də mənə can,  
Aliş eşq oduna mənim kimi yan.  
Adım Aşıq Abbas, yerim Tufarqan  
Gahdan ağla, gahdan yada sal məni.

Aşıq Abbas şeri XVII əsr Azərbaycan ictimai-siyasi həyatının, məişətinin güzgüsüdür. O, zəmanəsinin qabaqcıl baxışlı bir sənətkarı kimi dövrünün bütün ziddiyət və təzadlarını görmüş, ölkədəki özbaşlıqdan başlayaraq Azərbaycan həyat və məişətinin ən kiçik detallarını şerinə gətirmişdir. Abbas Tufarqanlı insanın daxili hiss və duyğularının tərənnümünə daha çox meyl göstermiş, Azərbaycan təbiətini bütün gözəlliyi və zərifliyi ilə şerinə köçürmüştür.

Budur gəldi bahar fəslı

Dağların lala vaxtıdır.

Açılıbdır qızılgüllər

Bülbülün bala vaxtıdır.

Aşıq Abbas təbiətlə qubarlı könlünü vəhdətdə götürür, bu gözəlliklərin çevrəsinə ictimai məzmun gətirirdi:

Duman gəl get bu dağlardan,

Dağlar taza bar eyləsin.

Nə gözlərim səni görsün,

Nə könlüm qubar eyləsin.

Aşıq Abbas mədəni yüksəlişi, ictimai tərəqqini alqışlayır, amma ayrı-ayrı adamların əxlaq qaydalarını pozmasına öz etiraz səsini ucaldır: «Bəyənməz» şeri bu cəhətdən diqqəti cəlb edir:

Ay həzərat bir zamana gəlibdir,

Ala qarğı şüx tərləni bəyənməz.

Oğullar atanı, qızlar ananı,

Gəlinlər də qaynananı bəyənməz.

Adam var dəstинə verəsən güllər,

Adam var gözünə çəkəsən millər,

Tufarqanlı Abbas, başına küllər,

Nə günə qalmışan, qarı bəyənməz.

Aşıq Abbas təmiz və ülvi məhəbbəti tərənnüm etmişdir. Onun məhəbbət lirikası saf duyğular, təmiz hisslər, düzlük, doğruchtılıq, vəfa və sədaqət rəmzidir.

Qədəm qoyub yar yanına gələndə,

Elə gəl, elə get, yol inciməsin.

Şəkər ləblərindən, mənə busə ver,

Dodaq tərpənməsin, dil inciməsin.

**Xəstə Qasım (1720-1779)** Tikmədaşda dünyaya göz açmış və bütün ömrünü də burada keçirmiş, doğma kənddən heç bir yana çıxmadan burada zəngin bədii irs yaratmışdır.

Xəstə Qasımın yaradıcılığı geniş və çoxcələtlidir. Vətən və qurbət aşığın yaradıcılığında xüsusi yer tutur. Uzun müddət qəriblikdə qalan sənətkar Vətənini dərin məhəbbətlə sevmiş, onun hər qarısını vəsf eləyib əzizləmişdir. Rəvayətlərə görə o, Tikmədaşdan ayrı düşmüş bu ayrılıqdan doğan kədəri belə ifadə etmişdir:

Xəstə Qasım tamam oldu sözlərim,

Eşq ucundan kabab oldu közlərim,

Qərib yerdə, yad ölkədə gözlərim,

Vətən deyib ağla, ağlar qal indi.

Ümumilikdə, Xəstə Qasımın yaradıcılığında kədər güclüdür. Bu kədərin müəyyən qismi aşığın şəxsi həyatından doğurdusa, başqa böyük bir hissəsi dünyانın əksliklərindən, zülm və ədalətsizliklərdən, tənhalıq, xəstəlik, yoxsulluq üzündən doğan kədər idi.

Xəstə Qasımın şerlərində nakam bir sevginin sorağı haraylanır. Aşıq öz məhəbbətini dənə-dənə axtarır, özünü məşuqəsi yolunda fəda edir, onun vəfazılılığından ürək ağrısı ilə danışır:

Bivəfan, heç görmədim vəfan, yar!  
Tifil ikən çox çəkmişəm cəfan, yar!  
Mən oləndə kimlər sürər, səfan, yar?!  
Fərş döşənmiş aq otaqlar, qal indi...

## GÖYÇƏ MƏKTƏBİ

**Aşıq Aşıq (1780-1832)** Goyçə aşiq məktəbinin ən qüdrətli nümayəndələrindən biridir. Bütün ömrünü Goyçədə yaşamış **Aşıq Allahverdi** qısa, lakin mənalı ömür sürmüş, Goyçə aşiq məktəbinin əsasını qoymuş, onun ilkin ənənələrini yaratmış, onların yayılmasında mühüm rol oynamışdır. Deyildiyinə görə, Aşıq Alı Allahverdi Aşığın yanında iki il şagirdlik etmişdir.

Aşıq Allahverdi bədahətən söz qoşan, əllidən artıq saz havasında çalıb-çağıran, öz sənətinə ciddi və tələbkar bir adam olmuş, aşiq şerinin müxtəlif şəkillərindən istifadə etmiş, qoşma, qəraylı ilə yanaşı, kamil qiflibənd və bağlamalar da yaratmışdır. Allahverdi Aşıq sevdiyi gözəlin portret çizgilərini çəkən, onu bədii obrazı çevirib bütöv görkəmi ilə oxucusuna təqdim etməyi bacarırdı:

Bir maral baxışlı, tərlan cilvəli,  
Özünü göstərib, güldü qayıtdı.  
Pünhanı göstərdi mah cəmalını  
Çəkdiyim qəm yükün, bildi qayıtdı.

**Aşıq Alı (1808-1910)** Goyçə aşiq məktəbinin ən böyük sənətkarlarından biridir. O, 1808-ci ildə Qızılıvənd kəndində anadan olmuş, 1910-cu ildə elə həmin kənddə dənyasını dəyişmişdir. Təxminən 30-35 yaşlarında Bəsti adlı bir qohumu ilə evlənmiş, ömrünün axırına qədər onunla yaşamışdır. Deyilənə görə, Aşıq Alının övladı olmamışdır. Dövrünün tanınmış sənətkarı olan Aşıq Alı Ələsgərin ustası olmuşdur.

Aşıq Alı lirik duyğuların böyük nəğməkarı olmuşdur. O, insanın hiss və həyəcanlarını nəzmə çəkir, həyat həqiqətlərinin yüksək poetik tərənnümündə insan qəlbinin saflığı, büllurluğu ilə könülləri vəcdə gətirir, sadə, şirin bir dillə qəmini, kədərini dənyaya bəyan edirdi:

Yar yanında günahkaram,  
Doğru sözüm yalan oldu.  
Yeriş etdi qəm ləşkəri,  
Könlüm şəhri talan oldu.

Aşıq Alının lirikası son dərəcə həzin, dünya həqiqətlərini vəsf eləyən lirikadır. Aşıq Alı dənyanın qəmini çəkən, dünyəvi dərdləri tərənnüm edəndir. O, ölümü haqq kimi qəbul edir, insanları dünya nemətlərinə çox da həris olmamağa çağırır, hər şeyin müvəqqətililiyinə onları inandırmaq isteyir:

Havaya baxıram, hava məxşusşdu,  
Gəzdiyim oylaqlar yadına düşdü.  
Bir gün eşidərsən, Alı da köçdü,  
Sındı telli sazı, təzə nə qaldı?

Goyçə aşiq məktəbi **Aşıq Ələsgərin (1821-1926)** yaradıcılığı ilə özünə məxsus yeni üslubəldə etdi. Yüksək təbə, aşılıq məharətinə malik Aşıq Ələsgər Goyçə aşiq sənətini yeni mərhələyə yüksəldərək, onu forma, məzmun, şəkli cəhətdən genişləndirmiş və zənginləşdirmiştir. "Aşıq Ələsgər özünəqədərki aşiq ənənələrini təqlidçilik, təsvircilik, məhdud tərənnümçülük səviyyəsindən yüksək milli-mənəvi, əxlaqi dəyərləri əks etdirən, sənətkarlıq cəhətdən kamil mərhələyə yetirə bilmışdır. O, XVII-XVIII əsr aşiq yaradıcılığında baş verən intibahi, azad, müstəqil düşüncəni, qabaqcıl baxışları – zülm, istibdad dənyasına, ədalətsizliyə etirazını, dənyanın psixoloji durumunu, insanın hiss və həyəcanını, iç ələmini

poeziyaya getirmiş, şerlərində görən, duyan, düşünən, sevən insanın mükəmməl bədii obrazını canlandırmışdır. Aşiq Ələsgər bu düşüncəni yaradıcılığında ayrı-ayrı şer şəkillərinə səpələmiş, sözün geniş deyim və məna calarlarını açıqlamış, özünün qoşma, qəraylı, divani, müxəmməs, deyişmə, təcnis və onlarla başqa şer şəkillərində yüksək sənətkarlıq məharəti nümayiş etdirmişdir”.

“Aşiq Ələsgər lirik şerin ən böyük yaradıcılarındanandır. O, elə qüdrətli lirika yaratmışdır ki, özündən həm əvvəl, həm də sonra aşiq şeri belə bir zirvəyə yüksələ bilməmişdir. Bu lirikanın gözəlliyi əgər bir tərəfdən Aşiq Ələsgərin həyata baxışı, dünyagörüşü, milli-mənəvi dəyərlərə və şifahi yaradıcılıq ənənələrinə bələdliyi ilə bağlırsa, digər tərəfdən onun fitri istedadı, sənətkarlıq məharəti, Azərbaycan dilinin zəngin poetik imkanlarını üzə çıxarmaq səriştəsiylə əlaqədardır”.

Aşiq Ələsgər Azərbaycan təbiətinin gözəlliklərini şərə getirir, onu əsrarənqizliyi ilə bütöv şəkildə – qalası, zirvəsi, süsəni, sünbülü, laləsi ilə canlı bədii obraza çevirirdi. Bu gözəllik mücəssəməsini həyatın bir gözəllik çaları kimi əzizləyib vəsf eləyirdi:

Bahar fəsli, yaz ayları gələndə,  
Süsənli, sünbüllü, lalalı dağlar.  
Yoxsulu, ərbabı, şahı, gədəni,  
Tutmaz bir-birindən aralı dağlar.

Xəstə üçün təpəsində qar olur,  
Hər cür çiçək açır, laləzar olur.  
Çəsməsindən vbi-həyat car olur,  
Dağdır möhnəti, məlali dağlar,

Aşiq təbiətin gözəllikləri içərisində insan obrazını görür, bu gözəlliyə yaraşıq olan insanın qəlbinin dərinliklərində əks olunan dərin kədərdən söz açır.

Aşığın gözəli sadə, mehriban, namuslu, izzətli, həyalı, yaraşıqlı, boylu-buxunlu kənd gözəlləridir. Ələsgərin təsvirində onlar daxilən də gözəldirlər. Aşiq Ələsgərin məhəbbət dünyasında Güllü, Xurşud, Müşkünaz, Telli, Bəyistan, Şəkər, Mələk kimi gözəllərin təsviri xüsusi yer tutur. Qşıq onların hər birinin şəxsində Azərbaycan gözəlinin bədii obrazi ümumiləşdirilir:

Tovuz kimi şux bəzənib durubsan,  
Ala gözə siyah sürmə vurubsan.  
Sağ ol səni, yaxşı dövran qurubsan,  
Bu dönyanın sonu puçdu, Güləndam.

Ələsgər dönyanın nizamını aydın dərk eləyən, yaxşılıq və yamanlığın, mərdlik və namərdliyin, savab və günahın, ədəb və ərkanın son məqamını duyan, görən, insanları düzlüyə, xeyrə səsləyən sənətkardır. Onun fəlsəfəsi milli əxlaq dəyərlərinə, didaktik düşüncəyə söykənir:

«Can» deməklə candan can əysik olmaz,  
Məhəbbət artır, mehriban eylər.  
«Çor» dəyənin nəfi nədi dünyada,  
Abad könlü yaxar, pərişan eylər.

“Aşiq Ələsgərin bütün bu kimi görüşlərlə bağlı yaranan fəlsəfi-didaktik şerlərində zamanın zülm, ədalət, sinfi ayrıseçkilik kimi məsələlərinə açıqlanan münasibət islam görüşləri çevrəsində həllini tapır. Sələflərinin şerindəki zülmə və ədalətsizliyə etirazı, bəzi tədqiqatlıarda iddia edildiyi kimi, Ələsgər heç də yeni mərhələyə yüksəldib hansısa zümrəni, sinfi devirməyə səsləmir, hakimləri insanlarla insafla, mürvətlə rəftar etməyə çağırır. Bütün nəsihətamız baxışlarında o, islami dəyərlərə söykənir, xalq diplomatiyasından çıxış edir”.

Vətən və torpaq sevgisi Aşiq Ələsgər yaradıcılığında güclüdür. Azərbaycanın təbii gözəllikləri Aşiq Ələsgərin «Dağlar», «Yaylaq», «Şah dağı» və başqa şerlərində özünü əks etdirir.

Aşıq Ələsgər təcnis yaradıcılığı ilə poetik ifadənin ən uca zirvəsinə yüksəlmışdır. O, təcnisin yeni şəkillərini və tiplərini yaratmış, onu aşiq şerinin işlək formasına çevirmiş, müstəzad təcnis, ciğalı təcnis, ayaqlı təcnis, dodaqdəyməz təcnis, dildönməz və başqa şəkildə olməz poetik nümunələr yaratmışdır. Ələsgər cinas qafiyənin ən müxtəlif formalarından istifadə etməklə Azərbaycan dilinin sonsuz poetik imkanlara malik olduğunu göstərmişdir:

A bimürvət həsrətini çəkməkdən,  
İllər ilə xəstə düşdüm başa-baş.  
Mən aşiqəm başa-baş,  
Oxu dərsin başa-baş.

Göyçə aşiq məktəbi ustاد Ələsgərin şəxsində forma, mövzu və məzmun baxımından cilalandı, sənətkarlıq cəhətdən özünün zirvəsini yaşadı.

**Azərbaycanın qadın aşiq sənətkarları.** Qadın aşıqların ilk nümayəndələrindən biri **Ağabəyim ağa** idi. O, Şuşada dünyaya göz açmışdı, Qarabag xanı İbrahim xanın qızıdır. Tehrana Fətəli xana ərə verilmiş, daim qurbət dərdi çekmiş, heç vaxt Qarabağı yaddan çıxarmamışdır. Müxtəlif illərdə «Ağabəyim» təxəllüsü ilə bayatılar, qoşmalar yazmış, onların bəzi nümunələrini vətənə də göndərə bilmüşdi. Onun bayatılarının muğam üstündə oxunuşu bütün Azərbaycanda dillər əzbəri olmuşdur:

Mən aşiqəm, qara bax,  
Qara salxım, qara bağ.  
Tehran cənnətə dönsə  
Yaddan çıxmaz Qarabağ .

Ağabəyimin torpaq, vətən deyib haray qoparan şerlərində onun qurbət, övlad həsrəti, qardaş dərdi, zülm, ədalətsizliyin ərşə dayanması ilə bağlı fəryadları eşidilir.

**Aşıq Pəri** öz məhəbbəti yolunda canını qurban verən, insan azadlığı və hüquqlarını aşiq poeziyasına gətirən ilk qadın sənətkarıdır. Uğursuz məhəbətindən qileyli Aşıq Pəri şerlərində dünyanın ədalətsizliklərinə güclü etiraz motivləri vardır. Zəmanəsində haqq, ədalət axtaran, naşı əlindən fəryad qoparan sənətkarın yaradıcılığında da iztirab, həsrət, göz yaşları vardır.

Dad eylərəm, haray naşı əlindən,  
Yandı ciyər eşq atəşi əlindən.  
Mən nə deyim, gözüm yaşı əlindən.  
Üzüşər sonalar, göllər oynasıır.

**Aşıq Bəsti** bədahətən söz deyən, deyişdiyi aşıqları məğlub edən, böyük fitri istedada malik sənətkar olmuşdur. Sevgilisi Əyyub nahaq işin qurbanı olmuşdur. O, illərlə ağlamaqdan kor olmuş, lakin buna baxmayaraq sazi yerə qoymamış, məclislərdən çəkilməmişdir. Aşıq Bəsti oynaq ritimli, kiçik ölçülü şerin mahir ustası olmuşdur:

Göz yaşım sel olur,  
Göllər inanmir.  
Bir qərib yolçuyam,  
Yollar inanmir.

### ƏDƏBİYYAT

1. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı II hissə. Bakı 2006.
2. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı 1992.
3. Azərbaycan aşıqları və el şairləri. I cild. Bakı 1983.
4. Azərbaycan şifahi xalq ədəbiyyatı, dərslik, BDU.